

Allahın adıyla



Kitabın adı:.....Qasim əmi
Müəllif:.....Məhəmmədəli Cabiri
Tərcümə edən:.....İbrahim Əlili
Çap tarixi:.....2023
Çap növbəsi:.....Birinci
Tiraj:.....1000

«Издательство Полипресс»
Тверь, Комсомольский проспект, дом 19.
Тел.: (4822) 58-19-78, 500-250,

ISBN 52-46-024519-50

Qasim əmi

Məhəmmədəli Cabiri

Mündəricat

Başlanğıc əvəzi	5
Ceyranların duası	7
Heç kim gəlməsin	10
Ana.....	12
On üç yaşlı fəhlə.....	14
Qırıcılar.....	17
Zəngli saat.....	19
Cəld azad edin.....	21
Xadimə	23
Yalnız dərs oxuyun.....	25
Kremlə namaz	28
Üzrxahlıq.....	30
Yalnız səhərə qədər	32
Təvazökarlıq	35
İntizamsız əsgər	37
Misirli qonaqlar	39
Tənbəllik olmaz.....	41
Mən də hamı kimi.....	43
Şəhid qızının məktubu	45
Qasim əmi	47
Şəhadət arzusu	49
Amma... ..	51

Başlanğıc əvəzi

General Süleymani şəhid ediləndə hamı Amerikaya qarşı qəzəbləndi. Böyüklər "biz hamımız Qasim Süleymaniyik" dedilər, kiçiklər də bir gün general Süleymani olmağı arzu etdilər. Bu zaman belə bir sual ortaya çıxdı: General Süleymani olmaq nə deməkdir?

Sizcə, hamı Hacı Qasim kimi hərbiçi olub düşmənlə vuruşmağa getsə, həyatımız necə olar?

Şagirdlərə kim dərs keçər?

Xəstələri kim müalicə edər?

Kim əkinçilik edər?

Bizə kim ev tikər?

Kim taksi sürücüsü olar?

General Süleymani olmaq üçün mütləq hərbi olmağa ehtiyac yoxdur. Qasim Süleymani kimi olmaq üçün onun xarakter və davranışlarını öyrənməli, həmişə onun kimi rəftar etməyə çalışmalıyıq.

Bu kitabda general Süleymanın həyatından iyirmi əhvalatı birlikdə nəzərdən keçirib onun kimi olmağı öyrənəcəyik.

Elə indicə qələmini götür, çünki kitabı yazmaqda sən də köməyinə ehtiyac olacaq.

Ceyranların duası

General Süleymani soyuq bir qış səhərində İraqdan Tehrandakı dostuna zəng vurdu. O, İŞİD terrorçuları ilə vuruşa-vuruşa danışdı. Güllə və bomba səsləri o qədər çox idi ki, dostunun səsini çətinliklə eşidirdi. General dedi:

- Eşitmişəm, Tehrana çoxlu qar yağıb.
- Bəli, general, yerin məlum, hər yer ağappaq olub, – deyə dostu cavab verdi.
- Qar kolları örtüyünə görə ceyranlar yemək tapmaq üçün yamaca gələcəklər. Günü bu gün yetərinə ot-ələf tap, bir neçə yerə qoy, ceyranlar aşağı enəndə ac qalmasınlar.

General Süleymanın dostu çox tezliklə bir qədər ot-ələf tapıb düşərgənin yanındakı dağın yamacında bir neçə yerə tökdü.

General Süleymani günortadan sonra yenə zəng vurub soruşdu:

– Ceyranlara ot qoydun?

– Əmriniz icra olundu, ceyranlar sizə dua edirlər. Ancaq bir sualım var: Siz döyüşün ortasında necə ceyranları düşünə bilərsiniz?

– Mən onların duasına çox inanıram, – deyə general cavab verdi.

Yaxşı insan Allah kimi rəftar etməyə çalışır. Allah kimi olmaq üçün Quran oxumalı, Onun Özünü necə təqdim etdiyini öyrənməliyik. Bilik, bacarıq, digərlərinin səhvlərinə göz yummaq və s. Allahın xüsusiyyətlərindəndir. Lakin Allah özünü hər şeydən çox mehriban və bağışlayan kimi təqdim etmişdir. Odur ki, Allah kimi olmaqdan ötrü həmişə və hər yerdə mehriban olmağa çalışmalıyıq. Bizim mehribanlığımız bütün yaxşı insanlara, habelə heyvanlara, hətta bitki və ağaclara da

şamil olmalıdır. Mehribanlığa alışmaqdan
ötrü təbiət qoynuna gedəndə heyvanlar üçün
çörək və yemək qoya bilərik.

Heç kim gəlməsin

General Süleymani 1997-ci ildə komandan təyin edildi və yaşamaq üçün Tehrana köçməli oldu. Kirmanda bir evi vardı, onu əza məclislərinə vəqf etdi, adını da Beytüz-Zəhra, yəni həzrət Zəhranın (ə) evi qoydu. O, hər il həzrət Zəhranın (ə) şəhadət günlərində Tehrandan Kirmana gedib orada məclis keçirirdi. O, Beytüz-Zəhrada hər cür iş görür, hətta oranı süpürürdü.

Bir dəfə təmizlik üçün xadimə gətirmişdilər. Onları tualetləri təmizləməyə göndərdilər. General Süleymani bunu biləndə özü aşağı enib xadimələri bayıra

çıxardı, sonra da dostuna dedi: "İbrahim, heç kimi içəri buraxma; özün də gəlmə!"

Qapını bağlayıb tualetləri yumağa başladı. Qırx beş dəqiqədən sonra alnının tərini silə-silə bayıra çıxıb dedi: "Axır ki, mən də həzrət Zəhra (ə) əzadarlığı üçün bir iş görə bildim".

General Süleymani həzrət Zəhranı (ə) çox sevirdi, qarşısına problem çıxanda ona təvəssül edib kömək istəyirdi. O, həzrət Zəhranın dostlarını da sevirdi, onlar üçün hər bir işi görməyə hazır idi. Yaxşı oğlum, əziz qızım, yaxşı fikirləş, gör sən hansı işlərlə həzrət Zəhraya (ə) sevgini göstərə bilərsən?

.....
.....
.....
.....

Ana

General Süleymanın anası xəstəxanada yatırdı. Bir dəfə general onu görməyə getdi, özü içəri girib yoldaşlarına dedi: "Hamınız evə gedin. Bu gecə anamın yanında qalacağam".

Həmin gecə sübhə qədər anasının yanında qaldı. Anası çox zəifləmişdi. O, anasının solğun üzünə baxıb ağlamağa başladı, sonra da ağlaya-ağlaya çarpayının ayaq tərəfində oturdu.

General ağladığı yerdə keçən günləri xatırladı - uşaq olduğu, anasının gecə-gündüz onu saxladığı zamanı; xəstələnəndə anası şəfqətlə ona qulluq edirdi. General

xatirələrini yada sala-sala dayanmadan anasının ayaqlarını öpür, gözlərinə çəkirdi. Ertəsi gün Suriyaya getmək istəyəndə sürücüsünə bir qədər pul verib dedi: "Mən Suriyaya gedib düşmənlə vuruşmalıyam. Xahiş edirəm, bu gündən başlayaraq hər gün üç dəfə təzə meyvə şirəsi al və anama apar".

Əziz qızım və yaxşı oğlum, bir qədər keçmiş haqda fikirləş. Bir zaman balaca və gücsüz idin, bir milçəyi də özündən uzaqlaşdırı bilmirdin. Onda ata-anan həmişə sənə xidmət edirdi: Atan işləyib sənə paltar alır, anan sənə süd verir, paltarlarını yuyur, yemək hazırlayır, xəstələnəndə qulluq edirdi.

Bəs niyə oturmusan? Qalx, ata və ananın əlini öp, onlara təşəkkür elə, sonra gəl, kitabın qalanını oxu.

On üç yaşlı fəhlə

Qasimin atasının banka 900 tümən borcu vardı, ödəyə bilmirdi. On üç yaşlı Qasim dəfələrlə atasının həbs ediləcəyindən qorxub ağlamışdı. Onun böyük qardaşı Hüseyin şəhərə gedib işləmək və atasının borcunu ödəmək qərarına gəldi. Lakin iş tapa bilməyib iki həftədən sonra əliboş geri döndü.

Hüseyin qayıdandan sonra Qasimin qorxusu bir neçə dəfə artdı, qərara gəldi ki, özü şəhərə gedib nəyin bahasına olursa-olsun, iş tapmalıdır. O, israrla ata-anasını razı saldı, əmisi oğlu Əhməd və dostu Tacəli ilə birlikdə Kirmana getdi. Qasim altı gün bir

bənnə yanında işlədi, amma qolları yaralandığına görə başqa bir iş axtarmağa başladı.

Qasim iş tapmaq üçün çoxlu mağaza və restoranlara baş çəkdi. Bir restoranın sahibi ondan soruşdu:

– Bəs sən dərs oxumursan? Niyə işləmək istəyirsən?

– Dərs oxuyuram, amma atamın borcu var, onu ödəmək istəyirəm, – Qasim dedi.

Hacı Məhəmməd əvvəlcə ona yemək verdi, sonra dedi:

– Hər iş gününə görə beş түмән verəcəyəm. Amma yaxşı işləsən, maaşını artıraram.

Beş aydan sonra Qasim borcunu ödəmək üçün atasına min түмән göndərди.

İşlərdə uğur qazanmaqdan ötrü çalışmaq lazımdır. Əlbəttə, Allahın köməyi də vacibdir. Allahın işlərimizdə bizə kömək

etməsi üçün gərək dua edək, digərlərindən də bizim üçün dua etmələrini istəyək. Duaları qəbul olan ən uyğun insanlar valideynlərdir. Yaxşı bir oğlan və qız atasına kömək etməklə, onların hörmətini saxlamaqla, dərş oxumaqla, ədəb-ərkanlı olmaqla və başqa yaxşı işlərlə onları sevindirməyə çalışar. Atası və ya anası dünyadan köçmüş olsa da, Quran oxumaqla və dua etməklə onları sevindirər.

Qırıcılar

Amerikalılar İraqla Suriyanın arasında bir bölgəni nişanlayıb elan etmişdilər ki, hansı insan, təyyarə və ya helikopter bu zonaya yaxınlaşsa, raketlə vuracağıq.

General Süleymanı bir dəfə dostlarından bir neçə nəfərlə birlikdə helikopterlə həmin zonaya uçdu. O, helikopterin içindən aşağıya baxıb nə isə yazırdı. Bu zaman qorxunc bir səs gəldi. Helikopterin başı üstə iki Amerika qırıcısı peyda olub onları qaytarmağa çalışırdı. Generalın yoldaşlarından biri bir qədər qorxub dedi: "Amerika qırıcıları bizə yaxınlaşıblar; bizi vura bilərlər". General Süleymani isə qorxmadan, başını da qaldırmadan yazmağa davam etdi. Bir neçə dəqiqədən sonra helikopter İraq-Suriya sərhədinə çatdı. General helikopterdən enib

döyüşçülərlə salamlaşdı, işlərini gördü və iki rükət şükür namazı qılandan sonra qayıtdı.

General Süleymani heç vaxt demirdi ki, mən güclüyəm, yaxud düşməni məğlub edən mənəm və s. O, həmişə Allaha ümid bəsləyirdi, Ondan başqa heç kəsdən qorxmurdu. O, Allahdan başqa heç nəyi böyük və güclü bilmirdi. Biz də general Süleymani kimi düşməndən qorxmamalı, ona qarşı mübarizə aparmalıyıq.

Əziz qızım və yaxşı oğlum, indi isə bu sözləri aşağıdakı uyğun yerlərə qoy: qələt, məğlub, böyük.

Düşmən heç bir ... edə bilməz.

Amerika ... şeytandır.

Biz Allahın köməyi ilə düşməni ... edəcəyik.

Zəngli saat

General Süleymani yeniyetmə olanda xalası oğlu Əhmədlə pullarını toplayıb Söhraba bir zəngli saat aldılar. Söhrab saati görüb çox sevindi. O, tez-tez saatın zəngini qurur, dinləyib həzz alırdı. Qasim qardaşının sevindiğini görüb dedi: "Əgər onu hər gün səhər saat 5-ə qurub oyansan, xarab olmaz".

Söhrab da böyük qardaşının sözünü dinləyib hər axşam yatanda onu saat 5-ə qururdu. Səhər çağı saatın zəngi çalanda Qasim Söhraba deyirdi: "İndi ki oynamısan, qalx, səhər namazını da qıl".

General Süleymani uşaqlıqdan namazla tanış olmuşdu, onu heç vaxt tərk etmirdi. O bilirdi ki, namaz qılmayan adam şeytana aldanar və cəhənnəmə gedər. Bilirdi ki, İmam Mehdi (ə) sevindirən ən yaxşı iş namaz qılmaqdır. Buna görə də həm özü namaz qılırdı, həm də digərlərinin qılmasını istəyirdi.

İndi isə böyüklərin köməyi ilə aşağıdakı hədisləri tamamla:

Həzrət Məhəmməd (s): "Namaz cə... açarıdır".

Həzrət Məhəmməd (s): "Namazlarını vaxtında qılan adamın ölümü ra... olar".

İmam Hüseyin (ə): "Namaz mənim gözümlün iş...".

İmam Sadiq (ə): "Bizim şəf... namazı əhəmiyyətsiz sayana qismət olmaz".

İmam Mehdi (ə): "Şey... burnunu heç bir şey namaz qədər ovmur".

Cəld azad edin

General Süleymani Sistan və Bəlucistan vilayətinin ən təhlükəli qaçaqçılarından birini tutmuşdu. Bu qaçaqçı Əfqanıstandan İrana tiryək daşıyırdı, dəstəsi ilə birlikdə çoxlu hərbcı və əsgərləri də şəhid etmişdi. Bir gün Hacı Qasim xəbər göndərüb onu söhbətə çağırırdı. Qaçaqçı gələndə isə hərbcilər tez onu tutdular.

Bir qədər sonra general Süleymani həmin təhlükəli qaçaqçının həbs macərasını İmam Xameneiyə danışanda ağa əmr etdi ki, bu saat zəng vur, onu azad etsinlər. Hacı Qasim cəld tapşırığı yerinə yetirdi, sonra isə ağadan soruşdu:

– Bu təhlükəli cinayətkarı niyə azad edirik?

– Siz onu danışmağa çağırmışdınız, – ağa dedi. – Şiə öz qonağını aldatmaz. Bir neçə dəqiqə öncə dedim ki, azad edin, indi də əmr edirəm ki, onu aldatmadan həbs edin. Mərdliklə vuruşun və onu tutun.

General Süleymani də ağır və mürəkkəb bir əməliyyatla onu yenidən həbs etdi.

General bir çıxışında and içdi ki, kim İmam Xameneini qəbul etməsə, ona tabe olmasa, cəhənnəmə gedəcək. Onun özü deyirdi ki, mən ağanın icazəsi olmadan su da içmərəm. General Süleymani həmişə ağaya tabe olurdu. Sən də onun kimi olmaq istəyirsənsə, yaxşı fikirləş, gör hansı işlərlə rəhbərini sevindirə bilərsən. Misal üçün, dərs oxumaqla, ...

Xadimə

Qasim Süleymani yeni dünyaya gəlmiş əkiz nəvələrini görmək üçün xəstəxanaya getdi. Tibb işçiləri onu görüb çox sevinir, amma yaxınlaşmağa utanırdılar. Onun özü tibb bacılarına yaxınlaşdı, çox səmimi şəkildə onlarla salamlayıb hal-əhval tutdu. Onlar Hacı Qasimin səmimiyyətini görüb bir-bir ona yaxınlaşdılar.

Həkimlər və digər tibb işçiləri yadigar şəkil çəkdirmək üçün onun ətrafına topladılar. Hamı təbəssümlə şəklin çəkilməsini gözlədiyi bir vaxtda general birdən başını çevirib aralıda yeri silən

xadiməni çağırdı: "Gəlin, bizim yadigar
şəklimizdə siz də olun".

General Süleymani heç vaxt
lovğalanmazdı. O, gücü, var-dövləti, savadı
və gözəlliyi insanların daha yaxşı olmasına
dəlil saymır, hamıya hörmət edirdi. Əlbəttə,
o, imanlı insanlara daha çox hörmət edirdi.
Yaxşı oğlum və əziz qızım, bir az fikirləş,
aşağıdakı cümlələrin doğru, yoxsa yanlış
olduğunu tap:

Heç kimi peşəsinə görə ələ salmamalıyıq.

Varlı insanlara daha çox hörmət
etməliyik.

Özümüzü digərlərindən üstün
bilməməliyik.

Təkəbbürlü insanlar sevimli olmurlar.

Allah təkəbbürlü insanları sevmir.

Yalnız dərs oxuyun

Hikmətullah Söhrabinin Suriyada şəhadətindən bir neçə gün ötürdü. Onun həyat yoldaşı və övladları korpus tərəfindən həzrət Zeynəbin ziyarətinə gədirdilər. General Süleymani də təyyarədəydi. Şəhidin xanımı onu görən kimi uşaqlarına dedi: "Gedin, hacı ilə salamlaşın". Uşaqlar əvvəlcə utandılar, sonra yaxınlaşmağa başladılar. General Süleymani onların hər birinə hədiyyə verdi, onlarla söhbət etdi. Sonra onları pilotun yanına apardı, birlikdə bir neçə şəkil çəkdirdilər.

Şəhid Söhrabinin həyat yoldaşı iki ildən sonra generalı bir tədbirdə görüb dedi: "Uşaqlar çox istəyirlər ki, bizim evimizə gələsiniz". General dərhal qəbul edib dedi: "Baş üstə! Mütləq gələrəm!"

İki həftədən sonra Şəhid Söhrabinin evinə getdi. Məhəmmədlə İlya onun yanında oturub danışmağa başladılar. Onlar hacıya dedilər:

- Biz də Suriyaya gedib şəhid olmaq istəyirik.

- Yox, siz yalnız dərs oxumalı, atanızın nə üçün şəhid olduğunu bilməlisiniz, - Hacı Qasim dedi. - Yaxşı dərs oxuyub böyüyəndən sonra isə şəhid olsanız da, eybi yoxdur.

Düşmənlər bizim savadsız olmağımızı, beləliklə də məcburən onların dedikləri ilə razılaşmağımızı istəyirlər. Düşmənlər ölkəmizin inkişaf etməsini istəmirlər. Onlar bizim böyük alimlərimizdən bir neçəsini şəhid ediblər. İndi böyüklərin köməyi ilə bir neçə şəhid alimin adını yaz:

1. Şəhid Ayətullah Mürtəza Mütəhhəri
2. Şəhid doktor Mustafa Çəmran
3. ...

4. ...

5. ...

6. ...

Kremlə namaz

Namaz vaxtı olan kimi Hacı Qasim tez namazını qılırdı; onun üçün fərqi yox idi ki, evdədir, səfərdədir, yoxsa döyüş yerində. Bir gün dostu İbrahim Şəhriyari ilə səfərə çıxmışdı. Azan vaxtı yolun kənarında dayanıb namazını qıldı, sonra dostuna dedi:

"İbrahim, sənə maraqlı xatirə danışmaq istəyirəm; mənə çox şirin olan bir namazın xatirəsini. Rusiyaya getmişdim, Kreml sarayında prezidentlərini gözləyirdim. O gəlməzdən qabaq azan vaxtı oldu. Mən də qalxıb azan və iqamə dedim, orada namazımı qıldım. Hamı təəccüblə baxırdı. Namazdan sonra alnımı möhrə qoyub Allaha dedim: "İlahi, Sənə şükür olsun! Bir gün bu sarayda

İslamı məhv etmək üçün plan hazırlayırdılar, indi isə mən burada namaz qılıram".

Bozbaşı tez yeməsən, soyuyar, daha dadlı olmaz. Şirin limonu tez yeməsən, acı olar. Dostun zəng vursa və sən tez cavab verməsən, narahat olar. Namaz da belədir; gec qılındıqda dəyəri azalır. Qasim Süleymani bilirdi ki, azan oxunanda Allah bizi namaza çağırır. Buna görə həmişə vaxtı gələn kimi namazını qılırdı. Yaxşı qızım və əziz oğlum, sən də həciyə söz ver ki, bundan sonra:

Azan oxunan kimi namazını qılasan;

Harada olsan, namazını qılasan, heç kimdən utanmayasan;

Dostun namaz qılmırsa, onu da qılmağa həvəsləndirəsən.

Üzrxahlıq

Qasim Süleymani uzun müddət Suriya və İraqda İŞİD-ə qarşı vuruşdu. O və dostları bəzən boş evlərdən istifadə etməyə məcbur olurdular. Bir dəfə Suriyada bir evə girməli oldular. Hacı Qasim gedəndə ev sahibinə məktub yazıb bu şəkildə üzr istədi:

“Mərhəmətli və rəhimli Allahın adı ilə
Salam.

Mən kiçik qardaşınız Qasim
Süleymaniyəm. Yəqin ki, məni tanıyırsınız.

Evinizdəki Qurandan və dini kitablardan
anladım ki, imanlı bir əhli-sünnə
davamçısısınız. Biz dünyanın hər yerində
əhli-sünnə davamçılarına böyük xidmətlər
etmişik. İcazəsiz evinizə girməyə, ondan

istifadə etməyə məcbur olduğumuza görə sizdən üzr istəyirəm. Mən sizin evinizdə namaz qılmışam. İki rükət də sizin niyyətinizə qılıb Allahdan istəmişəm ki, aqibətinizi xeyirli etsin. Evinizə hansı ziyan dəymişsə, qarşılamağa hazıram. Bu, mənim İrandakı ev telefonumun nömrəsidir. Lütfən, əlaqə saxlayın. Sizin razılığınızı almaqdan ötrü nə desəniz, edəcəyəm.

Qardaşınız Qasim Süleymani"

Bir insanın başqa bir insanın bədəninə xəsarət yetirməsi necə qadağandırsa, onun mal-mülkünə xəsarət yetirməsi də eləcə qadağandır. Təsəvvür et ki, istəmədən dostunun velosipedinə ziyan vurmusan. İndi qısa bir məktubla ondan üzr istə.

Allahın adı ilə

Salam...

Yalnız səhərə qədər

İŞİD-in böyük bir ordusu İraqın Ərbil şəhərinə çatmışdı. Bölgə rəhbərliyi amerikalılarla, fransızlarla, ingilislərlə, ərəbistanlılarla və digərləri ilə əlaqə saxladı, amma heç kim onlara kömək etmədi. Axırda İran rəhbərliyi ilə əlaqə saxlayıb onlardan kömək istədi. İranlılar tez Qasim Süleymaninin telefon nömrəsini verdilər. Hacı Qasim ona zəng vurmuş valiyə dedi:

– Mən sabah səhər namazından sonra sizə köməyə gələcəyəm.

– Sabah gecdir, indicə gələn, – vali dedi.

– Siz bu gecə onlarla vuruşun, mən səhər gələcəm.

Hacı Qasim ertəsi gün səhər çağı əlli nəfərlə Ərbilə daxil oldu, tez döyüş yerinə gedib iraqı hərbçilərə komandirlik etməyə

başladı. Bir neçə saatdan sonra isə İŞİD terrorçuları geri çəkildilər. Bir qədər sonra bir düşmən komandiri ələ keçirildi. Ondan "siz az qala bizi məğlub edəcəkdiniz, niyə geri çəkildiniz?" deyə soruşulduqda cavab verdi:

– Hacı Qasimin sizə köməyə gəldiyini öyrəndik. Bununla da döyüşçülərimiz ruhdan düşdülər və biz geri çəkilməyə məcbur olduq.

General Süleymani üçün kömək istəyənin kimliyinin fərqi yox idi. O, bir insanın ağladığını, kömək istədiyini bilən kimi ona yardıma gedirdi. Onun üçün şiə-sünni, məsihi-müsəlman, iranlı-iraqlı fərqi yox idi. Sən də müxtəlif işlərlə məzlumlara kömək edə bilərsən. Məsələn:

Zalımlarla vuruşanlara maddi kömək ...;

Daxılındakı pulun bir hissəsini məzlumlara yardım üçün ...;

Ata və anana xatırladasan ki, düşmən
ölkələrin məhsullarını ...;

Yürüşlərdə iştirak edib zalımlar əleyhinə
şüar

Təvazökarlıq

Qasim Süleymani hərbi dostları ilə ezamiyyətə getmişdi. Yolda axşama düşdülər, istirahət etmək üçün bir hərbi posta girdilər. Onlar on dörd nəfər idilər, postda isə cəmi bir boş otaq vardı, içində də cəmi bircə çarpayı. Fəttahi Qasim Süleymanın istirahət etmək üçün başqa bir otağa gedəcəyini düşünüb özü həmin çarpayıda uzandı.

Bir neçə dəqiqədən sonra Hacı Qasim otağa girdi. Fəttahi onun yatmağa yer axtardığını görüb tez çarpayından endi. Lakin nə qədər israr etdisə, "siz komandirsiniz, gərək çarpayıda yatasınız" dedisə, Hacı Qasim razılaşmadı, mehrbancasına dedi:

"Mən komandirəm və sənə əmr edirəm ki, çarpayıda yatasan". Özü də həmin çarpayının yanında kiçik bir yer tapıb yatdı.

Qasim Süleymani heç vaxt özünü digərlərindən üstün tutmurdu. O, təkəbbürlü insanlardan Allahın acığının gəldiyini bilirdi. Hacı çox təvazökar idi, hamı ilə mehriban davranırdı. Əziz oğlum və qızım, gələcəkdə prezident, nazir, komandir, idarə rəisi və ya həkim olsan, insanlarla necə davranarsan? Bu sualın cavabını bir neçə sətirdə yaz.

.....

İntizamsız əsgər

Kirmanda, Sarəllah diviziyasının hüseydiyyəsində iclas idi. Zabitlər öndə, əsgərlər də arxada oturmuşdular. Çox önəmli toplantı idi, Tehrandan qonaq dəvət olunmuşdu. Çıxışın ortasında əsgərlərin biri ayaqlarını uzatdı və dayanmadan yanındakı ilə danışmağa başladı. Həm ayağını uzatması, həm də danışması ilə ətrafdakıların diqqətini dağıdırdı. Bir neçə nəfər işarə ilə ona düzgün oturmasını və danışmamasını bildirdi, o isə məhəl qoymadı.

Tədbirdən sonra Hacı Qasim onu çağıraraq mehriban şəkildə dedi: "Qardaşım, əzizim, ədəb-ərkanlı oturma, nizam-intizama əməl etmədin. Rəsmi toplantı idi, Tehrandan

çıxış etməyə adam çağırmışdıq. Qanuna görə, səni cəzalandırmalıyam, amma Quranın 30-cu hissəsindəki kiçik surələri əzbərləsən, səni cəzalandırmaram".

General Süleymani Quranı çox sevirdi. Yanında həmişə balaca bir Quran olardı, imkan tapan kimi oxuyardı. O, Quran oxuyan uşaqları çox sevir, onlara xüsusi hörmət edirdi. Əgər onun səni də çox sevməsini istəyirsənsə, elə indicə qərara gəl ki, bundan sonra hər axşam bir qədər Quran oxuyasan.

Misirli qonaqlar

Bir dəfə Misirdən rəsmi qonaqlar gəlmişdilər. Onlar İranın vəzifəli şəxsləri ilə görüşüb bəzi müqavilələr imzaladılar, səfərlərinin axırını günündə dedilər: "Biz beşcə dəqiqəliyə olsa da, Qasim Süleymanini görmək istəyirik. Misir prezidenti bizə deyib ki, mütləq onunla görüşün. Biz xalqımıza Qasim Süleymani ilə görüşdüyümüzü söyləsək, çox sevinəcəklər".

Qasim Süleymani qonaqları qapının önündə qarşıladı, hamısına xoşgəldin dedi, onlarla hal-əhval tutdu. Bu zaman vacib bir telefona cavab vermək üçün otaqdan çıxmalı oldu. Qonaqlar onları müşayiət edən iranlıdan soruşdular ki, bəs Qasim Süleymani nə vaxt gələcək? Həmin iranlı onlara dedi: "Qapının önündə sizi qarşılayan şəxs

Süleymani idi". Onlar çox təəccüblənib dedilər: "Biz elə bilirdik ki, o, kobud və tələbkar adamdır. Bu kişi isə çox mehriban və sevimlidir!"

İmamlarımız buyurublar ki, dindarlıq, namaz, gözəl rəftar, təvazökarlıq və səxavətlik insanın sevilməsinə səbəb olar. Qasim Süleymanidə bütün bu xüsusiyyətlər vardı. Mən də çalışacağam ki:

Həmişə dinin hökmlərinə əməl ...

Heç vaxt namazımı qəzaya ...

Heç kimlə kobud rəftar ...

Tənbəllik olmaz

Qasim Süleymani tənbəl adamları sevmirdi. O, uşaqlıqdan həm işləyir, həm də idmanla məşğul olur, İslam düşmənlərinə qarşı vuruşmaq istəyirdi. O bilirdi ki, bədəni zəif olsa, düşmənləri məğlub edə bilməz. Kirman şəhərində karate və fitnes klublarına gedib bir müddətdən sonra müəllim də olmuşdu.

Şəhadətindən bir neçə il öncə əhalinin köməyi ilə kəndlərində bir idman mərkəzi tikdirmişdi. Bir müddətdən sonra həmin zalda idman yarışları keçirildi. Yarışlardan sonra Hacı Qasim oraya getdi, uşaqların önündə çıxış edib dedi: "İdmanla məşğul olmanıza sevinirəm. Bir yeniyetmə həmişə idmanla məşğul olmalıdır ki, gələcəkdə ölkəsinə faydası toxunsun. İdman etməsəniz,

tənbəl olarsınız. Tənbəl adam isə işlərində uğur qazana bilməz".

O, çıxışından sonra birinci yeri tutmuş komandaya Məşhədə ziyarət biletləri, digərlərinə də başqa hədiyyələr verdi. Axırda uşaqlarla kollektiv şəkil çəkdi.

Əgər bir adamın burnu çox uzun, ayaqları çox qısa və ya gözləri bir nöqtə boyda olsa, nə baş verər? Düz tapdın, çox gülməli görünər. Bədənin bütün üzvləri öz qədərincə olmalıdır; nə çox böyük, nə də çox kiçik. Sən də Qasim Süleymani kimi ölkənə faydalı olmaq istəyirsənsə, gərək imanlı, savadlı və sağlam olasan. Odur ki, Allaha ibadətlə və dərslə oxumaqla bərabər, idmanı da yaddan çıxarma. Əzizim, əgər idman etməsən, bədənin zəifləyər və ölkənə xidmət edə bilməzsən. Elə indicə qərara gəl ki, gündə azı 15 dəqiqə idman edəsən.

Mən də hamı kimi

Əkiz nəvələri vaxtından bir qədər tez doğuldu, buna görə də xüsusi qulluğa ehtiyacları oldu. Bir neçə gündən sonra Qasim Süleymani əkizləri həkimə apardı.

Həkimin qəbulunda çoxlu adam vardı. Katibə hacını görən kimi həkimə xəbər verdi, həkim tez otaqdan çıxıb onu içəri dəvət etdi. General Süleymani nəvələrindən birini qucağına götürmüşdü. Həmin halda həkimlə hal-əhval tutandan sonra dedi: "Mən də hamı kimi bir adamam, başqalarından nə fərqim var ki, növbəsiz girim?! Yox, cənab doktor, katibədən vaxt almışam, burda oturub növbəmi gözləyəcəm".

Hacı Qasim bir-iki saat oturub növbə gözlədi. Uşaqların müayinəsi bitəndən sonra isə üzüyünü həkimə hədiyyə verib dedi:

"Cənab doktor, dəyərli peşəniz var, qədrini bilin".

General Süleymani özünü hamı kimi bilirdi. O, heç vaxt təkəbbürlülük etmir, özünü başqalarından üstün saymırdı. Tərəfkeşlikdən çox acığı gəlirdi, heç vaxt nə özü, nə də övladları və ya yaxınları üçün tərəfkeşlik etmədi. İndi isə aşağıdakı doğru və yanlışları təyin edin:

Çörək növbəsində başqalarından irəli keçmək:

Kiçik qardaş və ya bacını qaldırıb yerində oturmaq:

Oyunda kələk gəlməmək:

Gücsüz adamlara güc tətbiq etmək:

Şəhid qızının məktubu

Məhəmmədhüseyn general Süleymanini görməkdən ötrü soyuq qış havasında iki saat dostu Əligilin evinin önündə dayandı. Əli demişdi ki, bu gün general bizə gələcək. Məhəmmədhüseyn onu görən kimi yaxınlaşdı, salamlaşandan və hal-əhval tutandan sonra dedi: "Sən yalnız hərəm şəhidlərinin evlərinə gedirsən?"

– Yox, mən bütün şəhidlərin evlərinə gedirəm, – deyə Hacı Qasim cavab verdi.

– Mənim anamın atası İran-İraq müharibəsində şəhid olub, bizə də gələrsən?

Bir gün Məhəmmədhüseynin atasına zəng vurub dedilər ki, Hacı Qasim bu gün sizə gələcək. Məhəmmədhüseynin anası tez evi səliqəyə saldı, qonaqlar gələndə qapını özü açdı. Hacı Qasim tez-tez ona "qızım" deyib

atası barədə suallar verirdi. Şəhid qızı 32 ildən sonra ilk dəfə sanki atası ilə danışdığını hiss edirdi. General gedəndən sonra tez kağız və qələm götürüb ona təşəkkür məktubu yazdı. Hacı Qasim ona cavab məktubunda dedi: "Qızım Səidə, tapşırıbmışam ki, dünyadan köçəndə sənin məktubunu kəfənimin arasına qoysunlar və Allah ona görə mənim günahlarımı bağışlasın".

General Süleymani həmişə şəhid ailələrinə hörmət edir, şəhid övladlarını sevindirmək üçün əlindən gələni əsirgəmirdi. O bilirdi ki, şəhidlərin və onların ailələrinin bizim boynumuzda böyük haqları var. Sən də bəzi işlərlə şəhid övladlarını sevindirə bilərsən. Məsələn, bir neçə dostunla birlikdə hədiyyə alın və bir şəhid övladını görməyə gedin.

Qasim əmi

General Süleymani 2019-cu ilin yayında Şəhid Mehrabigilə gedib qonaq otağında oturdu. Zeynəblə Fatimə də kreslonun sağ-solunda oturdular. Bir qədər xoş-beşdən sonra Zeynəb dedi:

– Mən həmişə dostlarıma deyirəm ki, siz bizim əmimizsiniz. Sizi “Qasim əmi” çağırısam olar?

– Bu, mənimçün şərəf olar, – Hacı Qasim cavab verdi.

– Qasim əmi, mənim otağıma gedəkmisi?

Hacı otağa girib hər tərəfinə nəzər saldı, gözləri Şəhid İmad Müğniyə ilə oğlu Cihad Müğniyənin şəkillərinə sataşdı, götürüb xeyli baxdı, ah çəkib Zeynəbə dedi ki, Hacı İmadın şəhadətindən iki dəqiqə qabaq onun yanında olub.

– Düşmən Hacı İmadla üz-üzə vuruşmağa cürət etmirdi, buna görə helikopterlə maşınını vurdu. Oğlu Cihad Müğniyəni də elə şəhid etdilər, – deyə hacının gözləri yaşardı. – Qızım, mən bu gün İmam Rzanın (ə) ziyarətinə “şəhadət sənədi”ni imzalatdırmağa gəlmişəm. Dua et, mən də Hacı İmad və oğlu kimi şəhid olum.

Hacı Qasim heç vaxt şəhid ailələrini yaddan çıxarmır, vaxt tapan kimi onların uşaqlarına baş çəkir, atalarının xalq üçün necə fədakarlıqlar etdiyini söyləyirdi. Sən də bir şəhid övladına bir neçə sətirlik məktub yaz, ona və atasına təşəkkür elə.

.....

Şəhadət arzusu

General Hüseyn Mərufi Hacı Qasimin köhnə dostlarından idi. Onlar İran-İraq müharibəsində tanış olmuşdular. Hacı Hüseyn deyir: "Biz bir-birimizi çox sevirdik. Mən Qasim Süleymaniyə məktub yazanda axırında belə imza qoyurdum: Sizin kiçik əsgəriniz. Hacı Qasim də cavab yazanda axırında belə qeyd edirdi: Sizin kiçik qardaşınız".

General Mərufi 2006-cı ildə Məkkəyə gedəndə sağollaşmaq üçün Hacı Qasimlə görüşmüş, bir neçə dəqiqə söhbətləşmişdilər. Sağollaşanda hacı dostunu qucaqlayıb öpmüş, əlini çiyninə qoyub demişdi: "Hüseyn, gözlərin ilk dəfə Allahın evini

görəndə Ondan istə ki, mən Onun yolunda parça-parça olub şəhadətə qovuşum".

General Süleymani deyirdi: "İnsan şəhid kimi yaşamasa, heç vaxt şəhid ola bilməz. Şəhidlər qeybət etmir, yalan danışmır, dostlarını ələ salmır, namaz qılır, İmam Mehdi (ə) gözləyir, rəhbərlərinə tabe olur və yüzlərlə digər yaxşı iş görürdülər. Yaxşı oğlum və əziz qızım, sən də şəhidlərin yolunu davam etdirmək istəyirsənsə, onların həyatlarını öyrən və onlar kimi yaşamağa çalış.

Amma...

General Süleymani uşaqları çox sevirdi. O, təxminən qırx il İslam düşmənlərinə qarşı vuruşmuşdu. O, düşmənlərin ölkəmizi dağıtmaması, təhlükəsizliyini pozmaması üçün çoxlu gecələr yatmayıb oyaq qalmışdı. General Süleymani dəfələrlə İraqa və Suriyaya getmiş, oradakı uşaqları xilas etmək üçün İŞİD-lə vuruşmuşdu. Uşaqlar da onu çox sevir, ona "Qasim əmi" deyirdilər. İndi isə, əziz qızım və yaxşı oğlum, qələmini götür, Qasim əmiyə bir məktub yaz və ürək sözlərini ona söylə.

Allahın adı ilə

Salam, Qasim əmi!

Suallar

1. General Süleymani hansı ölkədən dostuna zəng vurub ceyranlara ot verməsini xahiş etdi?

a) Suriya b) İraq c) Yəmən ç) Heç biri

2. Şəhid Söhrabinin övladları general Süleymaniyə şəhid olmaq istədiklərini söyləyəndə general onlara nə dedi?

a) Yalnız dərs oxuyun. b) İdman edin. c) Namaz qılın. ç) Hamısı.

3. Qasim Süleymani yeniyetməlikdə kimə saat almışdı?

a) Dostuna. b) Xalası oğluna. c) Qardaşına. ç) Əmisi oğluna.

4. General Süleymani əsgərin intizamsız hərəkəti qarşısında necə rəftar etdi?

a) Onu cəzalandırdı. b) Ona dedi ki, Quranın 30-cu hissəsini əzbərləsin. c) Onu məzuniyyətdən məhrum etdi. ç) Hamısı.

5. General Süleymani Ərbil şəhərini xilas etmək üçün neçə nəfərlə oraya yollandı?

a) 30 b) 50 c) 100 ç) 1000

6. General Süleymanidən kim "sizi "Qasim əmi" çağıra bilərəmmi?" deyə soruşdu?

a) Şəhid Mehrabinin qızı. b) Şəhid Söhrabinin oğlu. c) Şəhid Kaziminin oğlu. ç) Heç biri.

7. General Süleymani hansı ölkənin prezident sarayında namaz qıldı?

a) Türkiyə. b) Fransa. c) Almaniya. ç) Rusiya.

8. General Süleymani hansı dostundan xahiş etdi ki, Allah evinin yanında onun şəhid olması üçün dua etsin?

a) General Mərufi. b) General Fəzli. c) General Səfəvi. ç) General Cəfəri.

9. Misirli qonaqlar general Süleymaninin hansı xüsusiyyətindən təəccübləndilər?

a) Xarizma. b) Mehribanlıq. c) Fiziki güc.
ç) Hamısı.

10. General Süleymani Əhli-beyt əzadarlığı üçün vəqf etdiyi evinin adını nə qoydu?

a) Beytüz-Zəhra. b) Hüseyniyyə. c)
Fatimiyyə. ç) Heç biri.

Adı və soyadı:

Telefon nömrəsi: